

**Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti**

Təsdiq edirəm
Tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektor v.i.e:

dos. Zaur Məmmədov
"14" 02 2025-ci il

Fənn sillabusu

Fakultə: Təbiyyat

Kafedra: Riyaziyyat və İnformatika

İxtisas: 050114 - Riyaziyyat müləllimliyi

I.Fənn haqqında məlumat:

Fənnin adı: İnformatika və təhsildə İKT (Azərbaycan Respublikası Təhsil Nazirliyi, TEM 05.04.2005, pr. № 17.)

Kodu: IPF-B13

Tədris ili: I tədris ili, (2024-2025).

Semestr: II

Tədris yükü cəmi: 150 saat. Auditoriya- 60 saat (mühazirə-30 saat, seminar-30 saat).

Təhsilalma forması: Öyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 6 kredit

Saat:

II.Müləllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi: baş müəllim Ənvər Xandadaş oğlu Şahqubadbəyli

Kafedranın ünvanı: Lənkəran şəhəri, H.Z.Tağıyev, 3 sayılı korpus.

Məsləhət saatı: V günlər: saat 14⁵⁰-16²⁰

E-mail ünvanı: anvar191161@gmail.com

III.Təsviə olunan dərsliklər və dərs vəsaitləri:

Əsas ədəbiyyat (LDU Elmi Kitabxanasında olanlar).

1. R.Hümbətəliyev, A.Quliyev, Ç.Həmzəyev, K.Qasımovə, A.Sadiqov.: İnformatika və təhsildə İKT, "Elm və təhsil", Bakı-2018
2. Z.Tağıyeva, S.Cəbrayılov, X.Əliyeva: İnformatikanın nəzəri əsasları, Bakı, 2017.
3. Hümbətəliyev, F.Quliyeva, A.Qarayeva, F.Bayramova: Riyazi Proqram Paketləri, "Koperasiya", Bakı, 2017.
4. Ə.Pələngov, X.Novruzova: Microsoft Teams programında işləmək qaydaları, "Elm və təhsil", Bakı, 2020.
5. Z.Tağıyeva, S.Cəbrayılov: Kompüter şəbəkələri. Internet. Multimedia texnologiyaları, Bakı, 2017
6. Kərimov S., Həbibullayev B., İbrahimzadə T.: İnformatika (Dərs vəsaiti). Bakı, 2002.
7. Z.T.Məhərrəmov: Verilənlər bazası (MS Access2010, Delphi), Bakı, 2015.
8. B.Abbasov: Microsoft Access Verilənlər Bazasının idarəetmə Sistemləri, ADPU-nun mətbəəsi, Bakı, 2009.

Əlavə ədəbiyyat:

1. Александр Федоров: Применение ИКТ в образовании. Изд.ВНУ, Киев, 2006.
2. Д.Д. Рубашкин, И.Н.Кондратьева: Работа учителя в компьютерном классе. Москва, Изд. Бином, 2009.
3. Андреев А.А., Солдаткин В.И.: Дистанционное обучение: сущность, технология, образование. Москва, Изд.МЭСИ, 2003.
4. Е. Н. Пасхин Автоматизированные системы обучения: [Учеб. пособие]: Москва, Изд. МГУ, 1987, 55с. ил.
5. Ənvər Şahqubadbəyli: Təhsildə İKT (mühazirə mətnləri).
6. Internet resursları

IV.Prerekvizitlər: Fənnin tədrisinə "Informatika və təhsildə İKT" ilə başlanılır..

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

VI. Fənnin təsviri və məqsədi: Bu gün informasiya cəmiyyətinə kecid şəraitində Azərbaycan təhsil sisteminin qarşısında duran ən əsas vəzifələrdən biri kimi innovasiya texnologiyalarını dərindən bilən, onları öz işinə tətbiq etməyi bacaran və yeni iqtisadi münasibətlər şəraitində əmək bazarının tələblərini ödəyə biləcək mürəkkəb iqtisadi münasibətlər şəraitində rəqabətə davamlı kadrların – şəxsiyyətlərin yetişdirilməsidir. Bu vəzifələr “yeni insan”ın aşağıda göstərilən keyfiyyətlərə yiyələnməsini zəruri edir:

- Müstəqil və qrup şəklində fəaliyyət göstərmək bacarıqlarına yiyələnmək;
- Zəruri informasiyanı axtarış tapmaq və ondan sistemləşdirilmiş formada istifadə etmək;
- İnfomasiyanı sürətlə və keyfiyyətlə emal etmək və nəticələrin nümayiş olunmasını təmin etmək;
- Mürəkkəb məsələlərin, xüsusilə də qeyri-standart məsələlərin həllində dəqiq və məsuliyyətli qərarlar vermək;

və s.

Bu və ya digər məqsədlərə çatmaq üçün infomasiya və infomasiya texnologiyalarının fundamental anlayışlarını mənimsemək vacibdir. İnformatika kursunun tədrisində ən əsas məqsəd də məhz öyrənənləri infomasiya texnologiyalarının nəzəri əsasları ilə tanış etmək, onlara avtomatlaşdırılmış infomasiya sistemlərindən istifadə vərdişlərini aşılamaqdır.

Beləliklə, informatika fənninin tədrisində məqsəd:

- Müxtəlif təbiətli sistemlərdə infomasiya proseslərinin rolunu müəyyənləşdirmək üçün baza biliklərinin formalasdırılmasına nail olmaq
- Müxtəlif infomasiya mənbələri ilə işləmək bacarığına yiyələnmək, infomasiyanı dəyərləndirmək və çeşidləmək, infomasiya texnologiyalarından istifadə vərdişlərinə yiyələnmək;
- Həyatı və spesiifik problemlərin həllində infomasiya texnologiyalarından istifadə imkanlarını öyrənmək və onları tətbiq etmək;
- İnfomasiya texnologiyalarını, xüsusilə də kompüterləri, onların arxitekturasını və iş prinsipini, eləcə də müasir kompüterlərin program mühitlərini və tətbiqi proqramları öyrənmək, onları iş prosesinə tətbiq etmək və s

VII. Davamiyyətə verilən tələblər:

Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymatləndirmə:

Tələbələrin biliyi 100 ballı sistemlə qiymatləndirilir. Bundan 50 ballı tələbə semestr ərzində, 50 ballı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə. Əgər fənn üzrə həm seminar və həm də laboratoriya varsa, onda 10 bal seminar, 10 bal isə laboratoriyyaya görə verilir.

Qiymatləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymatləndirmə meyarları nəzərə alınır. İmtahan biletinə bir qayda olaraq, fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal - tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal - tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir.
- 8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal - tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal - tələbənin cavabı əsasən düzgündür.
- 5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.

- 4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərək bəzi söhvlərə yol verir;
- 3 bal - tələbənin mövzdadan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal - tələbənin mövzdadan qismən xəbəri var.
- 0 bal - suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Öks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfə
1.	91-100	Əla	A
2.	81-90	Çox yaxşı	B
3.	71-80	Yaxşı	C
4.	61-70	Kafı	D
5.	51-60	Qənaətbəxş	E
6.	50 və ondan aşağı	Qeyri-kafı	F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam –intizam qaydalarını pozduqda mövcud qanunvericilik çərçivəsində müvafiq tədbir görüləcəkdir.

X. Təqvim planı: Mühazirə 30 saat, seminar 30 saat, **Cəmi 60 saat**

Nº	Mövzunun adı	müh	sem	tarix
1	Mövzu1.Giriş. İnformatika elmi və onun əsas anlayışları. Plan : 1. İnformasiya, onun növləri və xassələri. 2. İnformasiya prosesləri və texnologiyaları. 3. Fayl və qovluq anlayışları. İnformasiyanın ölçü vahidləri. Mənbə:[1,2]	2	2	
2	Mövzu 2.İnformatika elminin tərkib hissələri. Plan : 1. Kompüterlər, onların yaranma və inkişaf tarixi. Kompüterlərin təsnifikasi. 2. Kompüterlərin aparat təminatı (Hard Ware). 3. Kompüterlərin program təminatı (Soft Ware). Mənbə:[1,2]	2	2	
3	Mövzu 3.Alqoritmlaşdırma və programlaşdırma nəzəriyyəsi (Brain Ware). Plan : 1. Alqoritmələr, onların təsvir üsulları və xassələri. 2. Xətti və budaqlanan alqoritmələr. 3. Dövrü alqoritmələr. 4. Alqoritmələrin kompüterləşdirilməsi. Programlaşdırma. Mənbə:[1,2]	4	4	
4	Mövzu 4.Kompüterdə informasiyanın kodlaşdırılması. Say sistemləri. Plan : 1. Kompüterdə informasiyanın kodlaşdırılması 2. Say sistemləri və onların növləri. 3. Say sistemləri üzərində əməllər. Mənbə:[2,3]	2	2	
5	Mövzu 5.Kompüterlərin sistem program təminatı. Plan : 1. Əməliyyat sistemləri və onların təsnifikasi. 2. Instrumental programlar və onların təsnifikasi. Translyatorlar.	2	2	

	<p>3. Kompüter virusları və onlara qarşı mübarizə üsulları. Antivirus (xidmətçi) proqramları.</p> <p>Mənbə:[2,3]</p>		
6	<p>Mövzu 6.Tətbiqi proqramlar.</p> <p>Plan :</p> <ol style="list-style-type: none"> 1. Ümumi təyinatlı tətbiqi proqramlar 2. Üsul yönülü tətbiqi proqramlar. 3. Problemyönüllü tətbiqi proqramlar. <p>Mənbə:[2,3]</p>	2	2
7	<p>Mövzu 7.MS Windows əməliyyat sistemi.</p> <p>Plan :</p> <ol style="list-style-type: none"> 1. MS Windows əməliyyat sisteminin ümumi interfeysi və onu təşkil edən əsas elementlər. 2. MS Windows əməliyyat sistemində fayl və qovluqlarla işin təşkili. Fayl sistemləri. 3. MS Windows əməliyyatlar sisteminin əlavələri və onların təyinatı. 4. MS Windows əməliyyat sisteminin idarəetmə paneli və onun əsas elementləri. <p>Mənbə:[2,3]</p>	2	2
8	<p>Mövzu 8.MS Office tətbiqi proqram paketi və onun komponentləri.</p> <p>Plan :</p> <ol style="list-style-type: none"> 1. MS Word mətn redaktoru. 2. MS Excell cədvəl prosessoru. 3. MS Power Point elektron təqdimat proqramı. 4. MS Publisher dizayn proqramı. 5. MS Outlook informasiya mübadilə proqramı. <p>Mənbə:[3,4]</p>	2	2
9	<p>Mövzu 9.Verilənlər Bazasının idarəetmə sistemi</p> <p>Plan :</p> <ol style="list-style-type: none"> 1. Verilənlər bazasının idarəetmə sistemləri, onların növləri və yaradılmasına qoyulan tələblər. 2. Relyasiyalı Verilənlər Bazası və onların əsas xüsusiyyətləri. 3. MS Access VBİS, onun ümumi interfeysi, fayl menyusu və alətlər paneli. <p>Mənbə:[2,3]</p>	2	2
10	<p>Mövzu 10.Kompüter qrafikasının əsasları.</p> <p>Plan :</p> <ol style="list-style-type: none"> 1. Kompüter qrafikasının növləri və xüsusiyyətləri 2. Qrafik redaktorlar və onların təsnifatı. <p>Mənbə:[3,4]</p>	2	2
11	<p>Mövzu 11.İnformasiya təhlükəsizliyi.</p> <p>Plan :</p> <ol style="list-style-type: none"> 1. İnformasiya təhlükəsizliyinə təhdidlər və onların aspektləri. 2. Zərərli proqram təminatı və antivirusların iş prinsipləri. 3. Auttentifikasiya, avtorizasiya və audit və ekranlaşdırma. 4. Kriptoqrafik mühafizə vasitələri və onların iş prinsipləri. 5. Elektron, rəqəmsal və asan imza. Gücləndirilmiş elektron imza. <p>Mənbə:[2,3]</p>	2	2
12	<p>Mövzu 12.Kompüter şəbəkələri və şəbəkədə tədrisin təşkili.</p> <p>Plan :</p> <ol style="list-style-type: none"> 1. Kompüter şəbəkələri, onların növləri və topologiyaları. 2. Distant təhsil texnologiyası və onlayn təhsil platformaları. Onlayn təhsil texnologiyaları və onların təsnifatı. 3. Tədrisin təşkilində Veb 2.0 və Google alətləri. 	2	2

Mənbə:[2,3]

13	Mövzu 13.Elektron Təhsil Sistemləri. Plan : <ol style="list-style-type: none">1. Elektron Təhsil Sistemləri, onların xüsusiyyətləri, yaradılmasına və tətbiqinə qoyulan tələblər.2. Elektron Təhsil Sistemlərinin kompleks alt sistemləri və onların təyinatı. <p>Mənbə:[3,5]</p>	2	2
14	Mövzu 14.Süni intellekt, intellektual və ekspert təlim sistemləri. Plan : <ol style="list-style-type: none">1. Süni intellekt. Bilik anlayışı, onun xüsusiyyətləri, təsviri və təsnifati.2. İntellektual və Ekspert təlim sistemləri, onların işlənmə texnologiyası və arxitekturası. <p>Mənbə:[2,3]</p>	2	2

XI. Fənn üzrə tələblər: Təlim nəticəsində tələbələrin əldə etdikləri vərdiş və tapşırıqlar:

- İKT avadanlığından praktik istifadə,
- MS Windows əməliyyat sistemində sərbəst işləmə bacarığı,
- MS Office program paketindən istifadə,
- Qrafik redaktorlardan istifadə bacarıqlarına yiyələnmə,
- Kompyuter şəbəkələrinin imkanlarından sərbəst istifadə və şəbəkədə tədrisin təşkili.
- Distant və avtomatlaşdırılmış təhsil sistemlərində işin sərbəst təşkili, və s.

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV. Kollokvium sualları:

I. Kollokvium sualları:

1. İnformatika elmi və onun əsas anlayışları.
2. İnformasiyanın xassələri. İnformasiya prosesləri və texnologiyaları.
3. Fayl və qovluq anlayışları. İnformasiyanın ölçü vahidləri.
4. Kompüterlər, onların yaranma və inkişaf tarixi. Kompüterlərin təsnifati.
5. Kompüterlərin aparat (Hard Ware) və program (Soft Ware) təminatı.
6. Alqoritmələr, onların təsvir üsulları, xassələri və növləri (nümunələr göstərməklə)
7. Xətti və budaqlanan alqoritmələr (nümunələr göstərməklə)
8. Dövrü alqoritmələr (nümunələr göstərməklə)
9. Say sistemləri və onların növləri. Ədədlərin bir say sistemində digərinə çevrilməsi.
10. Əməliyyat sistemləri və onların təsnifati.
11. İnsternal programlar və onların təsnifati. Translyatorlar.
12. Kompüter virusları və onlara qarşı mübarizə üsulları. Antivirus (xidmətçi) programları
13. Tətbiqi programlar və onların təsnifati.
14. MS Office tətbiqi program paketi və onun komponentləri.
15. MS Windows əməliyyat sisteminin ümumi interfeysi və onu təşkil edən əsas elementlər.

II. Kollokvium sualları:

1. MS Windows əməliyyat sistemində fayl və qovluqlarla işin təşkili. Fayl sistemləri.
2. MS Windows əməliyyat sisteminin idarəetmə paneli və onun əsas elementləri.
3. Verilənlər Bazasının İdarəetmə Sistemləri, onların növləri və yaradılmasına qoyulan tələblər.
4. Kompüter qrafikasının növləri və onların xüsusiyyətləri.
5. Kompüter şəbəkələri, onların növləri və topologiyaları.
6. Distant təhsil texnologiyası, onun baza prinsipləri, xarakteristikaları və əlaqə vasitələri.
7. Elektron Təhsil Sistemləri, onların xüsusiyyətləri və yaradılması prinsipləri.
8. Misal
9. Misal
10. Misal

11. Misal
12. Misal
13. Misal
14. Misal
15. Misal

XV. İmtahan sualları:

1. İnformatika elmi və onun əsas anlayışları.
2. İnfomasiyanın xassələri. İnfomasiya prosesləri və texnologiyaları.
3. Fayl və qovluq anlayışları. İnfomasiyanın ölçü vahidləri.
4. Kompüterlər, onların yaranma və inkişaf tarixi. Kompüterlərin təsnifatı.
5. Kompüterlərin aparat (Hard Ware) və program (Soft Ware) təminatı.
6. Alqoritmlər, onların təsvir üsulları, xassələri və növləri (nümunələr göstərməklə)
7. Xətti və budaqlanan alqoritmlər (nümunələr göstərməklə)
8. Dövrü alqoritmlər (nümunələr göstərməklə)
9. Say sistemləri və onların növləri. Ədədlərin bir say sistemində digərinə çevrilməsi.
10. Əməliyyat sistemləri və onların təsnifatı.
11. Instrumental proqramlar və onların təsnifatı. Translyatorlar.
12. Kompüter virusları və onlara qarşı mübarizə üsulları. Antivirus (xidmətçi) proqramları
13. Tətbiqi proqramlar və onların təsnifatı.
14. MS Office tətbiqi proqram paketi və onun komponentləri.
15. MS Windows əməliyyat sisteminin ümumi interfeysi və onu təşkil edən əsas elementlər.
16. MS Windows əməliyyat sistemində fayl və qovluqlarla işin təşkili. Fayl sistemləri.
17. MS Windows əməliyyatlar sisteminin əlavələri və onların təyinatı.
18. MS Windows əməliyyat sisteminin idarəetmə paneli və onun əsas elementləri.
19. Verilənlər Bazasının İdarəetmə Sistemləri, onların növləri və yaradılmasına qoyulan tələblər.
20. Kompüter qrafikasının növləri və onların xüsusiyyətləri.
21. Qrafik redaktorlar və onların təsnifatı.
22. Kompüter şəbəkələri, onların növləri və topologiyaları.
23. Distant təhsil texnologiyası, onun baza prinsipləri, xarakteristikaları və əlaqə vasitələri.
24. Onlayn təhsil platformaları və onların təsnifatı.
25. Tədrisin təşkilində Veb 2.0 və Google alətləri.
26. Elektron Təhsil Sistemləri, onların xüsusiyyətləri və yaradılması prinsipləri.
27. Elektron Təhsil Sistemlərinə keçid mərhələləri və onların tətbiqinə qoyulan əsas tələblər.
28. Elektron Təhsil Sistemlərinin kompleks alt sistemləri və onların təyinatı.
29. Süni intellekt. Bilik anlayışı, onun xüsusiyyətləri, təsviri və təsnifatı.
30. İntellektual və Ekspert təlim sistemləri, onların işlənmə texnologiyası və arxitekturası.

**“İnformatika və təhsildə-İKT” fənninin sillabusu 050114-“Riyaziyyat müəllimliyi”
ixtisasının tədris planı və fənn proqramı əsasında tərtib edilmişdir.**

Sillabus Riyaziyyat və informatika kafedrasının **16 yanvar 2025-ci il tarixli iclasında təsdiq olunmuşdur (Protokol № 06).**

Fənn müəllimi:

b.m.Ə.X.Şahqubadbəyli

Kafedra müdürü:

dos.N.C.Paşayev